

Xankəndi - əzəli və əbədi yurd yerimiz



Azərbaycanın qədim yaşayış məskənlərindən biri də Xankəndidir. Tarixi bilgilərə görə XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahət etmələri üçün salınan yaşayış məskəni olub. Xanlığın paytaxtı Şuşa şəhərindən 10 kilometr aralıda, dağların ətəyində, meşələrin əhatəsində, dağ çaylarının keçidiyi əsafəli ərazidə salınan yurd yeri əvvəlcə Xanın kəndi adlandırılabilir.

İlk illərdə yeni yaşayış məskənində xan ailəsi və onların yaxınları yaşayıb. Təbiətinə və havasına görə Xankəndi başqa yerlərdən fərqlənib. Qeyd edək ki, Xankəndi Qarqar çayının sahilində, Qarabağ dağ silsiləsinin şərqi ətəyində, Bakıdan 385 km aralıda yerləşir. İnzibati bölgüyə görə Xankəndi şəhərinə Kərkicahan qəsəbəsi də daxil idi. Keçmiş Dağılıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub. Sahəsi 8,8 kvadratmetrdir. Əhalisinin sayı 55,9 min nəfərdir (01.01.2020.) Xankəndi erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 28-də işğal edilib. Şəhər şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı və Əsgəran rayonları ilə əhatə olunub.

Azərbaycanlılar yaşayan Xankəndiyə ermənilərin ilk köçü 1800-cü ildə baş verib. Həmin dövr Qarabağ xani İbrahimxelil Cavanşirin dönməsinə əsadüf edir. Sonralar bu ərazilərə ermənilərin köçürülməsi davamlı xarakter alıb. Belə ki, 1804, 1850, 1890, 1915, 1937 və 1951-ci illərdə minlərlə erməni Xankəndiyə köçürülüb. Azərbaycanda sovet hökuməti qurulandan sonra 1923-cü il iyul ayının 7-də respublika mərkəzi icraiyyə komitəsinin dekretinə əsasən Dağılıq Qarabağ Muxtar Vilayəti yaradılıb və onun mərkəzi Xankəndi şəhəri olub. Vilayət yaradılandan iki ay sonra keçmiş vilayət partiya komitəsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilərək Stepanakert adlandırılub. Azərbaycanlılar və ermənilərlə yanaşı, şəhərdə az da olsa rus və digər millətlərin nümayəndələri də yaşayıb. Şəhər Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayıb. Xankəndidə Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikleri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektro-texniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları isə Azərbaycanın daxili bazarında özüne layiqli yer tuturdu. İldən-ilə şəhərin hündüdləri genişlənir, burada yeni yaşayış massivləri tikilir, dövlət pedaqoji institutu yaradılır, yeni sənaye müəssisələri işə salınırdı. Bütün rəhbər vəzifələrdə yalnız ermənilər çalışırdılar, azərbaycanlı kadrlara qarşı mənəvi terror həyata keçirildi, onlar ikinci, üçüncü dərəcəli işlərdə işləyirdilər. Ermənilər irqi, dini ayrı-seçkililiyi açıq-aşkar bürüze verir, 1988-ci ilin fevral ayından azərbaycanlılara qarşı terror və sui-qəsd, ağır cin-

yətlər törətməyə başladılar. Ermənilər keçmiş vilayətdə hadisələri çox sürətlə və planlı şəkildə törədir, Ermənistanla birləşmək haqqında qərarlar qəbul edir, buraya erməni silahlı dəstələrini getirir, azərbaycanlıları öz doğma yurdlarından qovurdular.

Azəginmiş ermənilərin şovinist hərəkətlərinin qarşısını almaq üçün respublika Ali Soveti "Azərbaycan Respublikasının Dağılıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən isə şəhərin tarixi adı qaytarılaraq Xankəndi şəhəri adlandırıldı. Xankəndiyə nəzarəti əldə saxlamaq üçün burada respublika təşkilat komitəsi yaradıldı və V.Polyaničko həmin quruma rəhbər təyin edildi. Bundan əvvəl isə keçmiş sovetlər birliyyinin rəhbəri, xalqımızın qatı düşməni, əlləri dirsəklərinə qədər azərbaycanlıların qanına batan Qorbaçov öz emissarı A.Volskini Xankəndiyə nümayəndə göndərmişdi. Volskinin bölgəyə gəlmişdən sonra ermənilər daha da qızışdırılar, demək olar ki, hər gün azərbaycanlıları qətlə yetirir, evlərini yandırır, sərnişin avtobuslarını gülləbaran edir, bir sözə, çox ağır cinayətlər törədirdilər. Həmin bədnəm Volskinin dövründə keçmiş vilayət iqtisadi müstəqilliyini elan etdi və Azərbaycan hökuməti burada öz nəzarətini itirdi. 1988-ci ildə baş veren Sumqayıt hadisələrindən sonra ermənilərin hamısı Xankəndidə məskunlaşdırıldı.

Həmin illərdə ermənilərin Qarabağda törədikləri cinayətlərin və terror hadisələrinin xronologiyasına nəzər salaq. 1988-ci il fevralın 20-də Xankəndi şəhər mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. Fevralın 22-də Ağdamdan yüzlərə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndiyə dinc yürüş etdi. Lakin Əsgəranada silahlı ermənilər və rus əsgərləri tərəfindən onların qarşısına keşildi və iki nəfər ağdamlı gənc - Əli və Bəxtiyar qətlə yetirildi, onlarla azərbaycanlı yaralandı. Münaqışın ilk qurbanları Ağdam əhalisi tərəfindən qəhrəman kimi dəfn edildilər. Həmin ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgeneləq xəstəxananın həyatində ermənilər tərəfindən vəhşiliklə döyülrək qətlə yetirildi. 1989-cu il iyunun 28-də Badara qəsəbəsindən Meşəli kəndinə gedən şose yolunda quraşdırılmış partlayıcı qırğunun ermənilər tərəfindən işe salınması nəticəsində maşındakı 6 nəfər məlki azərbaycanlı ağır yaralandı. 1990-ci ilin may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam sərnişin avtobusu ermənilər tərəfindən partladıldı, insan tələfatı oldu. 1991-ci il sentyabrın 20-də Şuşa-Ağdam şose yolundakı körpü partladıldı və cina-yəti törədən erməni Artur Abramyan 15 il müddətinə azadlıqdan məhrum edildi. Erməni cinayətlərini saymaqla qurtaran deyil.

Qeyd edək ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən terror və qətl hadisələrinin iştirakçılarının çoxu cəzasız qaldı. İki il bundan əvvəl müzəffər Azərbaycan ordusunun bölmələri Qarabağ və Şərqi Zəngəzur erməni işğalından azad etdi və bütün günahsız azərbaycanlıların qisası alındı, düşmən məhv edildi, diz çökdürlüdü, kapitulyasiyaya məcbur oldu. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi. Tarixin ironiyasına baxın. Keçmiş Dağılıq Qarabağ Muxtar Vilayətinin yarandığı gün həmin ərazilərdə 88 ildən sonra eyni ayın eyni gündə Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb.

Üçtərəfli Bəyannamənin şərtləri ermənilər tərəfindən kobud şəkildə pozulur, azərbaycanlı əhalinin Xankəndiyə qayıdışına maneçilik törədirilir. Bu gün Xankəndinin azərbaycanlı əhalisi Bakı, Gəncə, Sumqayıt, Naftalan şəhərlərində, Abşeron, Ağcabədi və digər rayonlarda məskunlaşdır. Onlar doğma şəhərə qayıda-caqları günü ümidiş gözləyirlər. Ağdərə, Vəng, Xankəndi, Xocəli, Əsgəran, Xocavənd qədim Azərbaycan torpaqlarıdır və bu yerlərdə əsrlər boyu azərbaycanlılar yaşayıb. Yaxın zamanda həmin yurd yerlərinə də ləyaqətlə qayıdaçağı...

Salman ALIOĞLU,
"Respublika".